

9

2018

ISSN-0207-4710

GÖYƏRCİN



ÇƏKMƏLİ ÇİÇƏKLƏR

Çəmənə səs düşdü ki, ay aman, möcüzəyə baxın, yanımıza çəkməli çiçəklər gəlir... Təzəcə yatmaq istəyən güllər gözlərini açıdalar. Əvvəlcə onlar heç nə görmədilər. Ona görə də işildaböcəkdən xahiş elədilər ki, yolu işiqlandırsın. Elə ki işildaböcək qanadlarındakı işıqları yandırdı, hamının gözləri çəkməli çiçəklərə dikildi...

-Ay aman, gör bəxtəvərlərin nə qəşəng çəkmələri var! Kaş bizim də belə çəkmələrimiz olaydı!

-Çəkmə sənin neyinə lazımdı axı?

-Onları ayağıma geyinib şəhərə, insanların yanına gedərdim.

-Sərsəm-sərsəm danışma, insanların yanı yaxşı olsayıdı, bu dibçək çiçəkləri heç onları yuxuya verib ayaqqabılarnı oğurlamaz, geyinib bizim yanımıza qaçmazdır!

-Hə, doğrudan da! Heç bunu fikirləşməmişdim...

Güller söhbət eləyir, çəkməli çiçəklər isə iri addımlarla onlara sarı gəldi.

Birdən çiçəklərin canına vahimə düşdü:

-Birdən bu çəkməli çiçəklər bizi tapdayar, ha! Ay aman, başımızı götürüb hara qaçaq?

Çəkmələr çəmən çiçəklərini tapdalamaq istəyirdi ki, Fatimə vahimələndi, yox! -deyib yuxudan ayıldı.

Yadına içində gül-ciçək əkdiyi sevimli çəkmələri düşdü...

Bu çəkmələri Fatimə çox xoşlayırdı. Ancaq o, sürelə böyüdüyü üçün balaca çəkmələr daha Fatimənin ayağına olmadı.

Qızçığazın ağına qəribə bir fikir geldi. Anası ilə məsləhətləşdi. Sonra çəkmələrə torpaq doldurub

içinə gül əkdi. Onlara böyük həvəslə qulluq eləməyə başladı. Çəkməli çiçəklər qapının girəcəyində dayanmışdır. Elə bil onlar içəri girməyə qorxurdular...

Fatimə tez çarpayısından qalxdı. Qaçış qapının kandarındaki çəkməli çiçəklərə baxdı. Onlar heç hara getməmişdir. Fatimə buna çox sevindi. Ancaq ayaqqabılarnın altındakı bir damcı palçıq, güllərin gözündəki şəh Fatiməni bir az şübhələndirdi:

-Bəlkə doğrudan da mənim çəkməli çiçəklərim gecə çəmənə gedib geri qayıdıblar? Yox bir, heç balaca çiçəklərin içi torpaq dolu bu boyda ayaqqabıları qaldırmağa gücü çatar?

Fatimə gülümsündü. Gətirib çəkmənin içində əkdiyi çiçəklərə su verdi və öz-özünə mahnı oxumağa başladı:

Mənim çəkmələrimi
Geyinən güllərə bax!
Elə bil ki, şamdanın
İçində yanır cıraq!
Kimin hünəri çatar
Gülümü soldurmağa?!

Güllerin gücü çatmaz
Çəkməmi qaldırmağa.
Yarpaqları yamyaşıl,
Ləçəkləri rəngbərəng.
Güller çəkmədən qəşəng,
Çəkmələr güldən qəşəng...



ÖZÜNƏ DOST AXTARAN İT

(Mordov nağılı)

Qədim zamanlarda meşədə bir It yaşayırıdı. Təklik, tənhalıq onu bezdirmişdi. Öz-özünə deyirdi ki, kaş özümə bir dost tapa biləydim. Elə bir dost ki, heç kəsdən, heç nədən qorxmayayıd.

Bir dəfə it meşədə gəzərkən bir Dovşana rast gəldi və ona dedi:

—Ey, Dovşan, gəl dost olaq!

—Olaq, —Dovşan razılaşdı.

Onlar birlikdə gəzib-dolaşdırılar. Qaranlıq düşəndə özlərinə dalda bir yer tapıb orada yatmaq, gecələmək qərarına gəldilər.

Gecəyarı bir Siçan onların yanından keçmək istəyəndə səsə It oyandı. Tez yerindən qalxıb hürməyə başladı. Dovşan vahimə içinde gözlerini açdı, tir-tir əsə-əsə soruşdu:

— Nə olub, niyə hürürsən? — Bu dəqiqə Canavar səsini eşidib gələcək, ikimizi də yeyəcək.

«Bundan mənə dost çıxmaz, — It öz-özünə düşündü, — Canavardan da qorxur. Yəqin Canavar heç nədən, heç kəsdən qorxmur».

Səhərisi gün It Dovşandan ayrıldı və Canavarı axtarmağa başlıdı. Bir dalda yerdə Canavara rast gəlib dedi:

— Ey, Canavar, gəl dost olub birlikdə yaşayaq!

— Yaxşı, — Canavar razılaşdı, — ikilikdə yaşamamaq daha gözəl olar.

Onlar gecə yatdılar. Elə təzəcə yuxuyu getmişdilər ki, onların yanından bir Qurbağa tullandi. It bərkdən hürməyə başladı. Canavar yuxudan ayılıb həyəcanla dedi:

— Ay It, deyəsən sənin başın xarabdı. Ayı sənin səsini eşidib gəlsə, ikimizi də parçalayacaq.

«Buna bax, Canavar da qorxağın biri imiş, — It düşündü. — Yaxşısı budur, gedib Ayı ilə dostluq eləyim».

It gəzə-gəzə Ayını tapdı və ona dedi:

— Ey pəhləvan Ayı, gəl səninlə dost olaq!

Tərifdən xoşallanan Ayı razılaşdı:

— Yaxşı, mən razıyam, gedək mənim mağarama!

Onlar mağarada yatdılar. Gecənin bir aləmi çöldə səs eşidən It bərkdən hürməyə başladı. Ayı yuxudan oyanıb donquldandı:

— Axmaq, nə hay-həşir salmışan?! Kəs səsinil! İndi İnsan gəlib ikimizin də dərimizi boğazımızdan çıxarıcaq.

It öz-özünə düşündü:

— Ayıya bax! Bu lap qorxağın biri imiş ki! Mən görkiminlə dostluq eləmək istəmişəm!

Səhərisi gün It İnsanın yanına getdi. Quyruğunu bulaya-bulaya yalvardı:

— Ay İnsan, gəl dost olub birlikdə yaşayaq.

İnsan razılaşdı. Onlar birlikdə yaşamağa başladılar. Gecələr It hürəndə İnsan qətiyyən onu danlamadı, əksinə, təriflədi ki, həmişə aylıqsızsan. O vaxdan onlar birlikdə yaşamağa başladılar. It insanların evini qorudu, İnsan isə hər gün itini yalladı, yemək verdi...

Tərcümə edib işləyəni:

R.Y.Əliyev

